

"Göyərçin"in kitabxanası

"Göyərçin"in kitabxanası

"Göyərçin"in kitabxanası

"Göyərçin"in kitabxanası

AĞILLI DOVSAN



GÖYƏRCİN

5-6

2018

ISSN-0207-4710

Tərcümə edib işləyəni
Rafiq Yusifoğlu

AĞILLI DOVSAN



Redaksiyanın ürvəm:

Nö 5-6 (659-660)

Bakı- AZ1073,
Mətbuat prospekti,
529- cu mahallə,
Telefon: 539 08 53

Çapa imzalanıb: 02.04.18
Sifariş: 956
Tiraj: 1000
Kağız formatı: 60/90/118
Çap vərəqə: 2,5
Hesab-neşr vərəqə: 3,93

Bakı 2018

NECƏ OLDU Kİ, İLLƏRƏ HEYVANLARIN ADI VERİLDİ

(Çin nağılı)

Bir gün bütün heyvanları Səma sarayına qonaqlıqça çağırıldılar. O zaman siçanın pişik çox yaxın dost idiler. Dəvətnamə alıqları üçün dostlar bərk sevindilər və qərara aldılar ki, yiğincəga birlikdə getsinlər.

Bu hamiya məlumdur ki, pişik yatmağı çox xoşlayır. Öz zəif yerini bilən pişik siçandan xahiş etdi ki, sübh tezdən onu yuxudan qayıtsın. Siçan qabaq pəncəsini sinəsinə qoyub baş əydi və dedi:

-Arxayın yat, mütləq səni yuxudan oydaram!

-Çox sağ ol, - pişik siçana təşəkkür elədi, bigalarını təmizləyib arxayınca yatdı.

Dan yeri söküldənə siçan yuxudan qalxdı, heç pişiyi yuxudan oyatmaq haqqında düşünümdə də. Səhər yemeyini yeyib tekce Səma sarayına getdi.

İndi size kimdən deymim, kimdən danışım, əjdahadan. Ona da dəvətnamə gəlməmişdi. Ancaq əjdaha bərk narahat idi. Ona görə ki, onun başında nə buynuz var idi, nə də tük bitmişdi. Əjdaha başını sudan çıxaranda gördü ki, sahildə iri pəncələri olan bir xoruz dayanıb. O vaxtlar xoruzların buynuzu var idi. Bunu görən əjdaha çox sevindi, sahile üzüb xoruzu dile tutdu:

-Xoruz dayı, ay xoruz dayı, nə olar buynuzlarını bircə günlüyə mənə ver. Onları başıma taxıl Səma sarayına gedim, qayidanda özüne qaytararam.

-Yox-yox, nə danışırsan? Sabah mən özüm o tədbirə getməliyəm, - Xoruz etiraz etdi. Əjdaha onu inandırmağa çalışdı.

-Ay xoruz dayı, bu buyunzlar heç sənə yaraşdır. Ona görə ki, sənin başın çox kiçikdir. Sənin buynuzların heç bilirsən mənə necə yaraşar?

Ele bu vaxt bir qırxayaq gəlib səhərbətin üstüne çıxdı. Başqalarının işinə qarışmayı sevən qırxayaq əjdahanın sözlerinə qüvvət verdi:

-Xoruz dayı, ay xoruz dayı! Bu buyunzları əjdahaya ver. Mən onun yerinə zəmin dururam ki, o, əmanətə xəyanət etməyəcək.

Xoruz çar-naçar razılaşdı. Qırxayağın sözlərinə inanıb buyunzlarını əjdahaya verdi.

Səhər bütün heyvanlar və quşlar Səma sarayına toplaşdırılar. Sarayın sahibesi olan İləhə - Məlek onların qarşısına çıxıb dedi:

-Bundan sonra illəri heyvan və quşların adı ilə çağırmaq qərarına gəlmisəm. Hansı heyvanın adını istəyirsinizsə çəkə bilərsiniz. Heyvanlar və quşlar bugənин, atın, qoçun, itin, donuzun, dovşanın, pələngin, əjdahanın, ilanın, meymunun,

xoruzun və siçanın adını çəkdilər.

O zaman nəyə görə bu heyvan və quşların adının çekilməsini indi heç kəs bilmir. Nə üçün ordayı yox, xoruzu? Nə üçün şiri yox, pələngi?

Beləliklə, cəmi-cüməltəni on iki heyvan seçdilər. Ancaq onların adını necə sıralamalı? Əməlli-başlı bir mübahisə başladı.

İlahə dedi:

-Buğa sizin hamınızdan böyükdü, ona görə qoy onun adı birinci sıradə olsun.

Bütün heyvanlar, hətta pələng də bu təkliflə razılaşdı. Ele bu vaxt siçan öz balaca pəncəsini qaldırıb söz istədi:

-Məgər mən buğadan kiçiyəm? Hami mənə görəndə deyir ki, oy, necə böyük siçandı? Heç görmüsünüzüm kimsə desin ki, bu nə böyük buğadı?

İlahə təəccübəldi:

-Doğrudanmı insanlar belə deyirlər?

Ele bu vaxt meymunla at ikisi bir ağızdan dedilər ki, siçan yalan deyir.

Siçan özünü sindirmədi:

-Siz mənə inanmırıñız? Onda gəlin yoxlayaq!

Xoruz, qoyun, it və dovşan siçana haqq qazandırlar.

İlahə dedi:

-Ona gəlin insanların yahina gedək.

Onlar birlikdə yola düşdülər. Siçan necə demişdişə elə də oldu.





Adamlar buğaya baxanda dedilər:

-Gör necə yaraşılı buğadır?!

Elə bu zaman siçan fürsət tapıb buğanın belinə çıxdı və arxa ayaqları üstündə dəyəndi. Bunu görən insanlar qışqırdılar:

-Baxın, baxın, görün nə böyük siçandır?!

Bütün bunları eşidən İləhənin qışları çatıldı və dedi:

-Yaxşı! Madam ki, insanlar siçanı öküzdən böyük hesab edirlər, qoy buğa öz yerini siçana təhvil versin, özü ikinci olsun.

Bununla da mübahisə öz həllini tapdı. O vaxtdan illəri sayanda birinci siçan, ikinci isə buğa ilinin adını çəkirlər.

Məsələ onun xeyrinə həll olunanдан sonra siçan özündən razı halda eve qayıtdı. Yuxudan təzəcə ayılarda pişik siçandan soruşdu:

-Siçan bacı, bəs biz bu gün Səma sarayına

getməli deyildik?

-Sən hələ yatırsan, mən isə saraya getdim və heyvanlar və quşlar arasında birinci seçildim.

Pişik təəccübəndi, gözlerini geniş açıb soruşdu:

-Bəs sən niyə məni vaxtında oyatmadın?

-Yadimdən çıxdı,-siçan heç nə olmayıbmış kimi cavab verdi.

Pişik hirsəndi, bığları titrədi, elə bərkdən miyoldadi ki, siçan qorxudan tir-tir əsdi. Ancaq yenə də özünü sindirmədi, günahı öz üzərinə götürmüdü:

-Nə qışqırırsan? Oyatmamışam, deməli belə lazımlı imiş! Ürəyim necə istəyib elə də eləmişəm. Mən sənin qulluqçun zadın deyilem.

Qəzəblənən pişik siçanın üstüne tulləndi və dişləri ilə onu boğazından yapışdı. Siçan birtəhər öz canını qurtarın qaça bildi.

O vaxtdan pişiklə siçan bir-birilərinə düşmən oldular.

İndi size xoruzdan danışım. O, evə qayıdanda çox kəderli, qüssəli idi. Öz-özünü düşünürdü ki, ejdahanı ona görə məndən əvvələ saldırlar ki, bəşində buynuzu var. Heç kəs bilmədi ki, o buynuzlar mənimdir.

Xoruz qərara gəldi ki, gedib buynuzlarını geri alıb. O, gölə yaxınlaşanda gördü ki, ejdaha özündən razı halda suda üzür. Nəzakətlə dedi:

-Ejdaha qardaş, mənim buynuzlarımı özümə qatar.

Ejdaha təəccübəndi, ancaq o da nəzakətlə danışdı:

-Ay xoruz dayı, bu, sənsən?

Buynuz axı sənin nəyinə lazımdır? Sən buynuzsuz daha gözəl görünürsən. Sənin buynuzların isə mənə daha çox yaraşır.

Xoruz nə qədər yalvardısa, ejdaha onun buynuzlarını geri qaytarmadı, suya baş vurub gözdən itdi.

Xoruz nə qədər banladısa, qışqır-bağır salıda, bir xeyri olmadı. Belə qərara gəldi ki, gedib qırxayağı tapsın.

Xoruz qırxayağı tapıb bütün başına gələnləri ona danışdı:

-Cənab qırxayaq, sən zəmin durdun ki, ejdaha buynuzlarını qaytaracaq. Ona görə xahiş edirəm mənə kömək elə.

Qırxayaq başını qaldırıb xeyli susdu və nəhayət, sakit səslə dedi:

-Sənin buynuzunu qaytarıb qaytarma-yacağı ejdaha qardaşın özündən asılıdır. İstəyər qaytarar, istəyər qaytarmaz.

Xoruz hirsindən qıpçırmızı qızardı:

-Sən necə zəmanət verənsən? Əlinən bir

ış gəlmirdi isə niyə bu məsələyə qol qoyurdun?

-Hırsınlı, xoruz dayı, buynuzlarını ejdahaya sən özün verdin. Mən heç bilməzdim ki, ejdaha sözünün üstündə durmayacaq.

-Yaxşı, bəs indi mən neyələyim? -Xoruz hirsə soruşdu.

-Mən nə bilim, sən özün günahkarsan. Buynuzlarını verməmişdən əvvəl gərək yaxşı-yaxşı fikirleşəydin.

-Mən günahkaram? -Xoruz tüklərini qabartdı və qırxayağın üstüne yeridi.

-Özün günahkarsan, özün günahkarsan, gərək yaxşı-yaxşı fikirleşəydi.

Xoruz bir az da əsəbileşdi, qəzəblə qırxayağın başını dimdikləməyə başladı və onu uddu.

Elə o vaxtdan Xoruz harda qırxayaq görürse onu dimdikləyir. Həmişə seher açılanda bərkdən banlayıb deyir:

-Quq-qulu-qu! Ejdaha qardaş, mənim buynuzlamı özümə qatar!





İKİ AXMAQ

(Afrika nağılı)

Bir kənddə iki cavan oğlan yaşayırıdı. Bir gün onlar bekarçılıqdan mübahisə edirdilər.

Birinci oğlan dedi:

-Yer üzündə məndən ağıllı adam yoxdu.
İkinci oğlan onun sözünü kəsdi:

-Yox, ən ağıllı mənəm.

Onlar xeyli mübahisə etdilər. Axırda qərara gəldilər ki, kənddəki müdrik qocanın yanına getsinlər.

Ağsaqqal cavamları dinleyib xeyli fikirleşdi. Əvvəlcə birinci oğlana uzun bir bıçaq verib dedi:

-Mənim balam, get meşəye, mənim üçün bir qucaq parça toxumaq üçün sızal bitkisi toplayıb getir.

Sonra qoca digər oğlana da elə o boyda bir bıçaq verib dedi:

-Oğlum, sən isə meşəye gedib beş dənə qoza dər getir.

Yaxınlıqda sızal bitkisi olmadığı üçün oğlan meşəye getmeli oldu. Nəhəng bir ağacı kəsib onun budaqlarını bir yere topladı. Birdən yadına düşdü ki, budaqları bağlamaq üçün ip yoxdur. Çərəsiz oğlan kəndə qayıdır ib ətirincə axşam düşdü. O, topladığı budaqları iplə sariyib ağsaqqalın yanına getirdi. Nazik şivlərin iplə bağlı olduğunu görən qoca düşündü. Hələ mən indiyə qədər belə axmaq görməmişdim. Topladıqlarını elə kendir kimi

möhkəm sızal budaqlarından biri ilə bağlamaq əvezine onları iplə bağlayıb. Heç belə düşüncəsiz adam olar?

Qoca səbirsizliklə meyvə dərib gətirmək üçün göndərdiyi ikinci oğlanın yolunu gözləmeye başladı.


İkinci oğlan meşədə gəzdi, gezdi, nəhayət, üstü meyvə ilə dolu nəhəng bir ağaca rast geldi. Oğlan ağacın budağından beş salba düzətdi. Onu ağaca atsa da, meyvə salmaq əvezine salbaların özü ilişib ağacın budağında qaldı. Nə etməli? Oğlan ağaca dırmaşdı. Atdıği salbalardan birini tapıb dedi:

-Qulaq as, sən gərek düz meyvəyə dəyib onu budaqlardan yərə salasan. Qoca kişi məni meyvə dərmək üçün göndərib, sən gərek mene kömək edəsən.

Bu qayda ilə o, bütün salbaları səbrələ məlumatlandırdı. Ağacdan düşüb bir-bir salbaları atdı ki, onlar budaqdan meyvə salsınlar. Ancaq yenə də bir şey alınmadı, yenə də salbalar ilişib ağacın başında qaldı.

Gün batdı, qaranlıq düşdü. Çərəsiz qalan oğlan kəndə-ağsaqqalın yanına qayıdır və başına gelənləri danişdi. Qoca onu diqqətlə dinləyib düşündü:

-Görəsən, bu oğlanların hansı daha axmaqdır?
Uşaqlar, bu sualın cavabını siz verə bilərsinizmi?



OĞLAN, KÜÇÜK, PIŞİK BALASI VƏ QURBAĞA

(Bolqar nağılı)

Bir qadının məktəbli oğlu var idi. Hər dəfə məktəbə gedəndə anası ona pul verib deyirdi:

-Götür oğlum, özüne kökə alarsan.

Oğlan dərse gedəndə yolda gördü ki, üç uşaq əllərində taxta parçası ilə balaca küçüyü döyü. O, buna dözə bilməyib dedi:

-Ay uşاقlar, bu günahsız küçüyü niyə döyürsünüz?

Ona acıqlandılar:

-Sənə borcu qalmayıb, çıx get işinin dalınca!

Küçük yazılıq-yazılıq zingildədi. Oğlan uşaqlara dedi:

-Ey, küçüyü mənə verin, əvəzində sizə pul verərəm, siz də gedib özünüzə kökə alarsınız.

Uşaqlar razılaşdırıldı. Oğlan pul verib küçüyü aldı. Onu evə aparanda anası narazı şəkildə oğlunu süzsə də bir söz demədi.

Şəhərini gün ana yenə də oğluna pul verib onu məktəbə yola saldı. Oğlan körpünün üstündən keçəndə gördü ki, yenə də həmin dəcəllər bir pişik balasının boynuna daş bağlayıb onu çaya atmaq isteyirlər. Oğlan qışqırdı:

-Ey, dayanın, yaziq pişik balasını çaya atmayın! Əvvəzində mən size pul verərəm.

Məktəbli oğlan pul verib pişik balasını aldı. Boynuna bağlanmış daşı açıb onu çantasına



bir söz demədi.

Növbəti gün oğlan həmin dəcəllərə pul verib əllerində oynatdıqları qurbağanı aldı. Onu evə aparıb küçükə pişiyin yanına buraxdı. Bu dəfə anası ona bərk acıqlandı:

-Bu nədir belə? Evimizi lap heyvanxanaya döndərmisən. Bunları kim yemləyəcək?

-Hırsınlama, ana! Hər bir canının yaşamaq haqqı var!

-Burax onları, hara istəyirlər çıxıb getsinlər.

-Yaxşı, ana, onda mən də onlara birləşdə çıxıb gedəcəyəm.

-Gedirsən, get - ana hırsınlı. Ele bildi ki, oğlu dönüb evə qayıdaq. Ancaq belə olmadı. Oğlan küçükə, pişik balası və qurbağa ilə evdən çıxıb yola düşdü. Az getdi, üz getdi, dərə-təpə düz getdi. Nəhayət, gəlib bir şəhərə çatdırılar.

Oğlanın bikeflədiyini görən qurbağa dil açıb dedi:

-Qardaş, niyə ah çekirən?

-Ah çəkməyim, neyleyim? Pulumuz yox, çörəyimiz yox, heç bilmirəm neyleyəcəyik.

-Narahat olma, mən sənə necə pul qazanmağın yollarını öyrəderəm...

Onlar yenə yollarına davam elədlər. Gəlib bir məktəbin yanına çıxdılar. Qurbağa oxumağa, küçükə pişik onun yanında atılıb düşməyə başladılar.

Bu şən mahniları dinləyənlər oğlanın papağını pulla doldurdular. O özüne çörek, qurbağaya bir qutu milçək, küçüyə et, pişiyə balıq aldı. Onlar doyunca yeyib şəhərin kənarındaki bir ot tayasının yanında yatıllar.

Bu münvalla onlar xeyli yaşadılar. Şəhərbəşəhər, kəndbəkənd gəzib dolaşdılar. Nəhayət, bu cür həyatdan bezib geriyə-vətənə qayıtlılar. Doğma batallığı çatanda qurbağa sevincəl qurulduylər dedi:

-Anacan, mən qayıtmışam. Anacan, çıx məni qarşıla!

Qoca qurbağa sevincək göldən çıxıb balasının üstünə atıldı:

-Əzizim, sən bu vaxta qəder harda idin?

Bala qurbağa başına gələnlərin hamısını anasına danişdi. Ana qurbağa oğlana öz dərin teşekkürünü bildirdi.

Oğlan qurbağanı anasına təhvil verib, öz evlərinə getdi. Küçükə pişik də onun dalınca qaçırlılar. Onlar evə çatanda anası onu görüb dədi:

-Oy, mənim balam, san necə də böyümüşəm! Lap evlənmək vaxtındır!

-He, anacan, evə qayıdanda qonşuda qəşəng bir qız gördüm. O, bulğanın qızıl kuzəyə su doldururdu. Nə olar, ana, elçi gedib o qızı mənə al!

-Ne danişırsan, oğlum? Həc bilirsən o, kimin qızıdır? Həc çar öz qızını kaşiba verərmi?

-Kasib olanda nə olar? Ana, məger kasib adam deyil? Tərəddüb eleməl Dur, elçiliyi get!

Ana çar-naçaş razılaşdı. Çar onun məqsədini biliندə bərk qəzəbləndi:

-Mən qızımı o adama verərəm ki, onun sarayı mənim sarayımdan böyük və gözəl olsun. İndi isə cəhənnəm ol mənim evimdən!

Ana evə qayıdır başına gələnləri oğluna danışdı.
Oğlan qurbağanın ona bağışladığı qutunu xa-tırladı.
Qutunu açan kimi içindən tüstü qalxdı və böyüüb
nəhəng bir varlığa çevrildi.

-Nə əmr edirsən, mənim ağam?

-Əmr edirəm ki, çarın sarayının yanında ondan
qat-qat böyük və gözəl bir saray tik!

-Baş üstə, mənim ağam!

Çar əzəmetli sarayı görüb təəccübləndi və istər-
istəməz qızını həmin oğlana verdi. Onlar birlikdə təzə
sarayda yaşamağa başladılar.

Bir gün oğlan xanımına dedi ki, mən səfərə çıxməq
istəyirəm. Sən isə sarayda əyləşib yolumu gözlə!

Oğlan yola düşdü. Küçük pişik də onun dalınca
getdilər. Az getdilər, üz getdilər, dərə-təpə düz get-
dilər, axşamüstü gəlib bir şəhərə çatdilar. Pişik mi-
yoldadı:

-Qardaşlar, mən yemək istəyirəm.

-İndi səni yemləyərəm. – Oğlan bunu deyib əlini
cibinə uzatdı ki, oradan sehri qutunu çıxarsın. Ancaq
qutu cibində yox idi. Yadına düşdü ki, qutu evdə qalıb.

Onlar tez evə qayıtdılar.

Hə, indi sizə kimdən deyim, nədən danışım, evdə
qalan sehri qutudan. Evi yiğisidən xadimə qab-qacığın
arasında bir qutu gördü. O, bu qutunu lazımsız
bir əşya bilib pəncərədən çöle atdı. Qutu küçəyə
düşəndə onun içindən bir səs gəldi:

-Oh!

Küçədən keçən kasib bir kişi bu səsi eşitdi. Qutunu
yerdən götürüb açanda onun içindən nəhəng bir adam



- Azman çıxdı və baş əyib dedi:

-Əmrin nədir, mənim ağam?!

-Əmr edirəm ki, bu sarayı
denizin ortasında kimsəsiz
bir adaya apar!

-Baş üstə! – deyib
Azman bir göz qırpmın-
da əmri yerinə yetirdi.

Axşamüstü oğlan, küçük
və pişik geri qayıdanda sarayı
yerində görmədilər. Oğlan zar-
zar ağlamağa başlayanda Küçük
pişik ona təsəlli verib dedi ki, ürəyini sıxma,
tezliklə hər şeyi geri qaytaracaqı.

İtlə pişik dənizin sahilinə gəlib adadakı saraya baxdılara. Onlar
birlikdə həmin adaya üzdülər. Sarayıñ həyətinə girəndə pişik bir
balaca siçan görüb onun üstünə cumdu. Bunu görən bir siçovul
qışkırdı:

-Ey, nə üçün bu günahsız siçanı qovursan?

-Mən istəyirəm ki, bu sarayın təzə sahibini cəzalandırırm. Ona görə
ki, o mənim ağamın sehri qutusunu oğurlayıb.

-Narahat olma, evin təzə sahibi indi yatıb. Sehri qutunu isə yanında
gizləyib. Sən mənə söz ver ki, mənim siçan balalarımla işin olma-
yacaq, mən də o qutunu oğurlayıb gətirim, sənə verim.

-Söz verirəm! – pişik and içdi.

Siçovul işə başladı. Quyuğunu qırmızı istiotla batırıb kişinin
burnuna soxdu. Kişi asqıran kimi kiçik qutu onun burnundan yere
düşdü. Siçovul tez qutunu götürüb pişiyə verdi.

Pişik qutunu götürüb güllə kimi həyətdən çıxdı. Onlar itlə birlikdə
sahilə üzdülər və aparıb sehri qutunu öz sahiblərinə verdilər.

Oğlan çox sevindi. Qutunun ağızını açan kimi Azman oradan çıxb
dedi:

-Əmrin nədi, mənim ağam?

-Tez mənim sarayımi yerinə qaytar.

Saray bir göz qırpmında yerinə qayıtdı. Oğlan yatan oğrunu yuxu-
dan oyadtı. Onun üstünə qışkırib dedi:

-Bir də oğurluq eləmə! Yoxsa Azmana əmr edərəm sənin bütün
sümüklərini sindirər.

Oğlan anasını da yanına gətirdi. Onlar birlikdə xoşbəxt ömrə
sürməyə başladılar. Pişik çardaqda, it isə həyətdə yaşadı. Qurbağanın
gecələr başını gölməçədən çıxarıb onlar yuxuya gedənə kimi nəgmə
oxudu...



KƏNDLİ VƏ GƏNC SENYORLAR

(İspan nağılı)

Kəndlilə kenddə, Kral isə paytaxtda, Madriddə yaşayırı. Kənd şəhərdən çox uzaq idi və əlbəttə ki, Kral bu kəndlilə qətiyyən tanırmırı. Kəndlilə isə Kral haqqında çox eşitmİŞdi. O, birlidə ki, Kral möhtəşəm bir saradaya yaşayır, dünyanın ən dadlı yeməklərini yeyir və onun saysız-hesabsız xidmətçiləri var. Kəndlilə düşündürdü ki, yəqin Kral çox güclü və ucaboydur. Əgər belə olmasa heç insanlar ondan bu qədər qorxardılarını?

Kəndlilinin üreyindən keçdi ki, şəhərə gedib Kralı öz gözləri ilə görsün. O bu arzusunu arvadı Mariannaya deyəndə o, bərk əsəbileşdi:

-Elə bircə bu çatışmırı. Bizim cəmi üç real pulumuz var, onu da sən götürüb getsən bəs biz necə dolanarıq?

Kəndlilə gördü ki, arvadı ona pul veren deyil. Ancaq Kralı öz gözləri ilə görmək arzusu ona rahatlıq vermirdi. Nəhayət, bir gün kəndlilə yalandan arvadına dedi ki, dişini ağrıyrı. Yalandan üzünü tutub ufuldamağa başladı. Arvadı inandı və üç realı ona verib dedi ki, tez qaç şəhərə ağrıyan dişini çekdirib geri qayıt. Kəndlilə pulu alan kimi sevina-sevina yola düşdü. Yol boyu şən mahnilər oxudu. Üç gün, üç gecə yol gedəndən sonra axır ki, şəhərə çatdı. İndi onun dizində taqət, cibində pul qalmamışdı. Elə təzəcə nə edəcəyini düşünmək istəyənən gördü ki, adamlar sel kimi meydana axışırlar. Ona dedilər ki, indice Kral məbəddən çıxacaq.

Kəndlilə bir az yaxına getdi. Elə bu zaman Kral və yanında mötəbər adamlar göründü. Adamlar qışqırmağa başladılar:

-Yaşasın Kral! Yaşasın Kral!

Kəndlilə gözlerinə inanmadı. Pal-paltarı qızılıla bəzədiləsə de, onun boyu çox balaca idi



və adı adamlardan seçilmirdi. Kəndlilə çox pərt oldu və öz-özüne deyindı:

-Mənim Kralıma bax! Bilsəydim heç zəhmət çəkib bu qəder yolu gəlməzdəm!

Kəndlilə bərk acmışdı. Bazara getdi. Ciblərini nə qədər axtardısa, pul tapa bilmədi. Hələ bu azmiş kimi dişi də həqiqətən ağrımağa başladı. O, ağızı sulana-sulana, ufuldaya-ufuldaya yağlı pirojnalarla baxdı. Bunu görən üç senyor onunla zarafat etmək istədilər:

-Ey, kəndlilə, bir oturuma neçə pirojna yeyə bilərsən?

-Yüz dənəsin...

-Bəs yeye bilməsən?

-Onda məni necə istəyisiniz cəzalandırırsınız. Lap istəsəniz ağızimdakı bu dişi də çəkə bilərsiniz.

Onlar razılaşdırıldı. Kəndlilə acıgözlükə pirojnaları yeməyə başladı. O, yedikcə adamlar saymağa başladılar:

-Bir!

-İki!

-İyirmi!

-İyirmi beş!

Kəndlilə bundan artıq yeye bilmədi. Ağızını əli ilə silib dedi:

-Bağışlayan, ağalar. Bundan artıq yeye bilmirəm. Mən size ududum.

Adamlar səs-səsə verdilər:

-Uduzdun!

Senyorların əmri ilə bir diş həkimini tətip gətirdilər. Kəndlilə dinnəz-söyləməz ağızını açıb ağrıyan dişini göstərdi. Həkim kəlbətinlə onun dişini dartanda kəndlilə ağrıdan qışqırmağa, senyorlar gülməyə başladı. Axır ki diş çıxdı.

Cavan oğlanlar həm pirojnaların, həm də diş çəkənin pulunu verib dedilər:

-Siz bir bu axmağa baxın!

Bir neçə pirojnaya görə dişinin çəkilməsinə razı oldu.

-Yox, ağalar, mən axmaq deyiləm. Amma sizi axmaq yerinə qoydum.

Öğlanlar hırsıləndilər:

-Sən nə casərətlə bu sözleri deyirsən?

-Hırsınlərin, ağalar! Yediyim pirojnaların pulunu verdinizmi?

-Verdi!

-Çəkdirdiyim dişime görə pul ödədinizmi?

-Ödədik.

-Ac idim, məni doyurdunuz. Ağrıyan dişimi çəkdirib pulunu verdiniz. İndi mən həm tox, həm də sağlamam.

Kəndlilə bunu deyib evlərinə yola düşdü. Adamlar isə axmaq yerinə qoyulan cavanlara güldülər, onları ələ saldılar.

AĞILLI DOVSAN

(Koreya nağılı)

Bir dəfə pələng, maral və dovsan bir yağı kökə tapdılar. Bir ağacın kölgəsində dayanıb düşündülər ki, bu kökəni kim yesin. Nəhayət, qərara gəldilər ki, kim yaşa böyükdürse, kökə ona çatacaq.

Əvvəlcə maral danışmağa başladı:

—Mən təzə doğulanda tüklərim qapqara idi. Uzun illər keçəndən sonra onlar ağappaq ağırdı, indi isə tüklərim şabalıdı rəngdədir.

Bu sözləri eşidən pələng şaqqanaq çəkib güldü və kölgəsində dayandıqları palidi göstərib dedi:

—Mən doğulanda bu palid balaca bir ağac idi. İndi görürsən nə boydadır?

Bu sözləri eşidən dovsan bərkədən ağlamağa başladı. Pələng ona baxıb soruşdu:

—Niyə ağılayırsan?

Dovşan gözlerinin yaşını silib qəmli-qəmli qocaman palida baxıb dedi:

—Ona görə kədərləndim ki, ötən günlər yadına düşdü. Uzun-uzun illər bundan qabaq bu ağacı mənim nəvəm əkmişdi. İndi bu palidin başı buludlara çatır, mənim nəvəm isə artıq dünyada yoxdur. Özünüz fikirləşin, siz nəinki məndən, hətta mənim nəvəmdən də qat-qat cavansınız.

Bu sözləri eşidən heyvanlar deməyə söz tapmadılar. Çar-naçar kökəni dovsana verdilər.

Dovşan kökəni yeyə-yeyə meşəyə qaçı.

Birdən pələngin ağılinə nə gəldi sənə dovsanın dalınca qaçmağa başladı. Vəhşinin pəncəsinə keçən dovsan heç ondan qorxmadi. Güllə-gülə pələngə dedi:

—Ey, mənə yaxşı qulaq as! Çox qədim zamanlarda sənin ulu baban ölümə məhkum edilmişdi. Məndən xahiş eləmişdilər ki, onu öldürüm. Babana yazıqm gəldi, yalvardım ki, günahlarından keçsinlər. Mən xahiş edərkən o qədər aşağı əyilmədim ki, qabaq ayaqlarım o vaxtdan qısa qalıb. Söz verdim ki, sənin ulu baban bir də səhv etməyəcək. Sözümüzün doğruluğuna inansınlar deyə, öz quyuğumun ucunu da dartıb qopartdım. Sən bu qədər yaxşılığın əvəzində indi məni yemək istəyirsən?



Bu sözlərin doğruluğuna inanan pələng dovsanı buraxdı. O qaçıb gedəndən sonra pələng düşündü ki, heyvanlar onun dovsandan kiçik olduğunu bilsələr, öz xətir-hörətini itirəcək. Aldadıldığını anlayan pələng qaçıb yenidən dovsanı tutdu. Dovşan heç nə olmayıbmış kimi pələngə dedi:

—Mən belə qərara gəlmisəm ki, səni yağda qızardılmış ipsti kökəye qonaq eləyim. Get bir az uzaqda gözlərini yumub gözle. Mən kökəni bişirən kimi onu sənə gətirəcəyəm.

Ağzı sulanan pələng sevindi. Kolluğa girib uzandı, gözlərini yumub xəyala daldı.

Kələyinin baş tutduğunu görən dovsan sevindi. Tez kolluğa od vurdu ki, gözlerini yummuş pələng alışib yansın.

Dovşan kol-kosu yana-yana qoyub evinə qaçı. Bir neçə qaya parçasını sobanın içine atdı.

Gözləri yumulu pələng ocaq yandığını hiss elədi. Fikirləşdi ki, yəqin dovsan ona kökə bişirir. Qişqırıb soruşdu:

—Ey, dovsan, mənim kökələrim nə vaxt bişəcək?

Dovşandan bir səs çıxmadığını görən pələng gözlerini açdı. Gördü ki, onun uzandığı kolluq od tutub yanır. Başa düşdü ki, dovsan onu yene də aldadıb. Yanmaqdən canını güclə xilas edən pələng nərə çəkə-çəkə dovsanın evinə getdi. Bağıra-bağıra dedi:

—Sən məni yenə aldatdın. Bu saat səni yeyəcəm.

Dovşan yenə də heç nə olmayıbmış kimi pələngə baxıb dedi:

—Oy, mənim nəvəm, sən özün yemək dalınca gelmişən? Bax, görürsən, kökələr hazırlı. Sən bir az gözlə, mən gedib maralı çağırıb. Sonra birləşdə kökələri yeyərik. Biz gəlinə kökələri yeme ha!

Dovşan bu sözləri deyib yel kimi qapıdan çıxdı. Közərmış daşlara baxan pələngin ağızı sulandı. Fikirləşdi ki, dovsanla maral gəlsə, onun payı az olacaq. Tez qızarmış daşları götürüb ağızı yana-yana uddu.

Pələng nərə çəkə-çəkə meşəyə qaçı. Başa düşdü ki, dovsan yenə də onu aldadıb.



Kitabın içindəkilər



**NECƏ OLDU Kİ, İLLƏRƏ HEYVANLARIN
ADI VERİLDİ**.....4-7



İKİ AXMAQ8-9



**OĞLAN, KÜÇÜK, PİŞİK BALASI
VƏ QURBAĞA**.....10-13



KƏNDLİ VƏ GƏNC SENYORLAR14-15



AĞILLI DOVSAN16-17



TÜLKÜ KAFTARKOSU NECƏ ALDATDI18



KAFTARKOS VƏ AY..........19